

Azərbaycanda vəzifədən uzaqlaşdırılan məmurların mütəlak əksəriyyəti barədə korrupsiya, mənimmə ittihamları səngimək bilmir. Elə vəzifədə olanda da adları dövlət büdcəsinin talanmasına, vəzifədən, dövlətin gücündən öz maraqlarının təminatına istifadələri haqda danılmaz faktlarla zəngin xəbərlər tirajlanır.

Dövlət nəzarətindən yayınmağı bacaran məmurlar vəzifədə olanda xalqın pulunu, malını çapıb-talayır, mənimməyir, vəzifəsini itirəndən sonra isə sakitcə ölkədən çıxardığı milyonları, bezi hallarda isə hətta milyardları öz keflərinə xərcləyir, xarici ölkələrin iqtisadiyyatlarını ayaqda saxlayırlar. Halbuki oğurlanan, talanan vəsaitlərlə xalqın güzəranını, sosial problemlərini, sağlq məsələlərini və bir çox çeşidli ictimai işlərin gerçəkləşməsinə həyata keçirmək mümkün olardı.

Azərbaycanda belədir: nazir postundan çıxarılandıqdan sonra vəzifədə olduğu illərdə barəsində yayılan korrupsiya-rüşvət ittihamları fakt şəkilində araşdırma qovluqlarının "bəzəyinə" çevrilir. Son nəticə isə dəyişmir, əksərən oğurlanaraq ölkədən çıxarılan vəsaitlər geri qaytarılır.

Deputat Aqil Abbas "Yeni Müsavat"a müsahibələrindən birində bu cür yanaşmanın doğru olmadığını, korrupsioner məmurların vəzifədə iken həbs edilməsinin tərəfdarı olduğunu dilə gətirmişdi. Demişdi ki, korrupsiyaya qurşanan adam cəzasını almamalıdır.

Deputat "Məmurlar vəzifədə olanda tutulmalıdır. 50 milyon dolları, 2 milyard dolları bir gündə yemək mümkün deyil. Hər il burada yoxlamalar gedir. Onda niyə görmürdülər? Çünki vəzifədə olanda ona yaxınlaşmağa qorxurlar. Yaxınlaşsan da rüşvətini alır, oturur yerində. Həm də vəzifədə olanda bu rüşvət, korrupsiya faktlarını gizlədə bilir. İmkanları olur, onu ayrı cür sənədləşdirirlər" deyər, vurğulamışdı.

Məsələn, Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərlərinin kollektivlərə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hər 2 qurumun əvvəlki rəhbərlərinin fəaliyyətini kəskin tənqid etmişdi. Administrasiya rəhbəri bu qurumlarda korrupsiya, dövlət vəsaitlərini təyinatından yayındırma hallarının olmasını açıq şəkildə demişdi.

Sabiq məmurların büdcədən oğurladıqları milyardlar - cəza olacaqmı?

Hüquqşünas: "Belə cinayətlərə görə məmurlar ən ağır cəza almalı, qanunun sərt üzünü görməlidirlər"



Ziya Məmmədov



Eldar Mahmudov



Fazil Məmmədov



Heydər Əsədov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, onun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev, sabiq vergilər naziri Fazil Məmmədov, "Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyev, sabiq nəqliyyat naziri Ziya Məmmədov, onun qudası - sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, sabiq müdafiə naziri Səfər Əbiyev vəzifədə olduqları dövrdə barələrində korrupsiya ittihamları bir-birini əvəzləyirdi. Adları sadalanan məmurlar və büdcə pullarına əlləri çatan vəzifə sahiblərinin əksəriyyəti məhz vəzifədə olduqları illərdə varlanıblar. Biznes imperiyaları qurub, xaricdə mal-mülk sahibinə çevriliblər. Bu gün vəzifədə deyillər, vəzifədə olduqları dövrdə taladıqları və xaricə transfer etdikləri pulları idarə etməklə məşğuldurlar. Azərbaycan büdcəsindən çırpışdırılan belə vəsaitlər hesabına alınmış mal-mülkün geri qaytarılması zamanı da çoxdan çatıb. Həm ölkə daxilində, həm də ölkə xaricində olan sabiqlərin belə obyektlər milliləşdirilərsə, Azərbaycan büdcəsi bundan yalnız xeyir görər. Bu adamların ilkin kapitalından tutmuş bizneslərinin şəxslənməsinə xərclədikləri pullar xalqdan oğurlanıb.

Bütün bunların birmənalı olaraq vəzifəsini tərk edən sabiq məmurların ardınca baş verir. Yəni kimə vəzifədə olarkən onun yol verdiyi qanunsuzluqlar rəsmilərin dilindən eşidilmir, xırda istisnalarla, açıq tənqid olunmur. Bütün korrupsiya halları, mənimmələr bir məmur vəzi-

fesini tərk edəndən sonra üzə çıxır. Burada istisna təşkil edən Hesablama Palatasının açıqladığı hesabatlarıdır. Həmin hesabatlar büdcə pulları ilə bağlı baş verənlər barədə təsəvvür əldə etmək üçün xeyli qiymətli mənbə sayıla bilər. Maraqlıdır ki, Azərbaycanda hələ ki, Hesablama Palatasının təqdimatları əsasında başlanan cinayət işləri üzrə orta və ya yüksək rəngli bir məmurların, vəzifəli şəxsin məsuliyyətə cəlb olunması halına rast gəlinmir. Halbuki ölkənin Cinayət Məcəlləsində korrupsiya, rüşvətə, dövlət vəsaitlərini təyinatından yayındırma, mənimmə kimi cinayətlərə görə cəzalar nəzərdə tutulub.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, Cinayət Məcəlləsində mənimmə və ya israf edilmək 5 ildən 10 ilədək, xüsusi külli miqdarda olduqda isə 10 ildən 14 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Yəni ən yüksək cəza 14 ildir. Korrupsiya cinayətləri bir neçə maddədə nəzərdə tutulur. Bir var vəzifə səlahiyyətlərindən sui-istifadə - burada cəza müddəti maksimum 7 ildir. Bir də var dövlət büdcəsinin və ya məqsədli büdcə fondlarının, büdcədən kənar dövlət fondlarının vəsaitlərindən təyinatı üzrə istifadə etməmək. Burada maksimum cəza 6 ilyə azadlıqdan məhrum edilmədir. Daha bir hal satınalma prosedurlarını keçirmədən dövlət vəsaitlərini xərcləmə, yaxud dövlət satınalmalarını qanunsuz keçir-

mə ilə bağlıdır - 4 ilədək həbs cəzası nəzərdə tutulur. Vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini mənimmə - maksimum cəza 3 ildir. Rüşvətə külli-miqdarda olduqda 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Hüquqşünas korrupsiya cinayətləri ilə bağlı cəzaların daha sərt olmasına, fərq qoyulmadan korrupsiyaya bulaşmış məmurların statusundan asılı olmayaraq cəzalandırılmasının vacib olduğunu deyib: "Belə cinayətlərə görə məmurlar ən ağır cəza almalı, qanunun sərt üzünü görməlidirlər. Büdcədən milyonlarla pul oğurlamış şəxs bilməlidir ki, onu xüsusilə ağır cəza gözləyir. Belə olmasa, büdcədən oğurluqları dayandırmq mümkün olmaz. Məmur düşünür ki, dövlətin vəsaitini talayır, tutulsa uzağı 10 il iş alır, 3-4 il cəza çəkəndən sonra isə şərti cəza ilə azadlığa çıxır. Belə məmurlar həbs edildəndən sonra cəza-çəkmə yerlərində də digər məhkumlardan daha yaxşı yaşayırlar. Milyonlar oğurlayan məmur ayda 3-5 min manat xərcləyib həbsdə belə yaxşı yaşayışını təmin edə bilər. Heç kimə sirr deyil ki, korrupsionerlər həbsə alındıqdan sonra taladıqları pullarla özləri üçün rahat şərait yaradıb, sonra da çıxıb həyatlarına davam edirlər. Bu kimi halların qarşısının alınması üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var. Korrupsioner məmur həbsdə digər məhkumlarla eyni şərtlər daxilində saxlanılmamalıdır. Rahat kreslolara, kom-

fort həyata öyrənmiş məmur belə də oğurladıqlarını tez-təcili təhvil verməyə razı olar".

Tanınmış vəkil Əsəbəli Mustafayev sabiq məmurların ölkədən çıxardığı pulların xaricdən geri qaytarılması üçün addımlar atılmasının vacib olduğunu deyir. Onun

sözlərinə görə həmin pullarla xalqın çoxsaylı problemlərini həll etmək mümkündür: "Sabiq nazirlərin qiyməti milyonlarla ölçülən mülkləri var. Onların mülklərinin əlindən alınması çox yaxşı olardı, amma bir şərtlə ki, həmin mülklər qanunla alınmalı və hərəcadla satılıb pullar büdcəyə qaytarılmalıdır. Məmurların xaricdəki əmlakları üzərinə həbs qoyulması da çox asan məsələdir. Bu işlər gec-tez gerçəkləşməlidir. Bu pullar xalqındır, xalqa qaytarılmalıdır. Bakıtrafi kəndlərdə, rayonlarda xalq qaz-ışığı pulunu ödəyə bilmir. Bu gün Azərbaycanda heç bir nazir gəlir deklarasiyası vermir. Gəlir deklarasiyası verilməsi isə qanunun tələbidir. Nəhayət ki, Azərbaycanda vəzifə sahiblərinin gəlir deklarasiyası vermələri təmin olunmalıdır. Bundan sonra bu və ya digər məmur korrupsiyaya yol verəcəksə, onun barəsində tədbir görmək proseduru da asanlaşacaq".

□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"



Vidadi Zeynalov azadlığa çıxdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdı.

Musavat.com xəbər verir ki, V.Zeynalov martın 15-də azadlığa buraxılıb. V.Zeynalov 2015-ci ilin noyabr ayında həbs edilmişdi.

2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyini, tam yerinə yetirilmədiyini, avadanlıqlar alınmadığını, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişdirilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimmələnməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

□ İlkin MURADOV,
Musavat.com

Xəbər verdiyimiz kimi, martın 14-də Bakıda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb. Rəsmi məlumata görə, martın 16-dək davam edəcək Forumun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir.

"Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən Forumda hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər qatılıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Forum çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında "Qlobal siyasətin dəyişməsinə böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Forumun ilk günündə tədbirə qatılan prezident İ.Əliyev qeyd edib ki, Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir: "Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir. Dü-

Qlobal Bakı Forumunun Azərbaycan üçün siyasi və iqtisadi dividendi

Elxan Şahinoğlu: "Tədbir bir neçə baxımdan mühüm əhəmiyyətə malikdir"



şünürəm ki, bu, xarici siyasətlə bağlı məsələlərlə, - bu, yeni xarici siyasət adlandırılır, - məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey deyilib. Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın ara-

sında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, gərkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var.

Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların

siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək".

Forumun əhəmiyyətini dəyərləndirən politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun "Yeni Müsavat"a bildirdiyinə görə, hər il keçirilən tədbirin bir neçə tərəfdən ölkəmizə faydası var: "Birincisi, foruma keçmiş və hazırkı dövlət rəsmiləri, ictimai xadimlər qatılır. Onların hamısı tanınmış simalardır. Bu, əvvəla, şəxsi təmaslar üçün vacibdir - gəlirlər, Azərbaycanla tanış olurlar, vacib məsələlər barədə ilk mənbədən məlumat əldə edirlər. İkincisi, Forumun siyasi əhəmiyyəti var. Xüsusilə Dağlıq Qarabağ munaqi-

şəsi ilə bağlı həqiqətləri çatdırmaq üçün platformadır. Dünən prezident İlham Əliyev də çıxışında bu məsələyə xüsusi olaraq toxundu, bildirdi ki, işğal hələ davam edir. Biz istəyirik işğala son qoyulsun, Ermənistanın baş naziri formatı dəyişmək istəyir, bu, yolverilməzdir və sair. Yeni Forumda gələn qonaqlara məsələnin mahiyyəti çatdırılır və iştirakçılar yekdilliklə Azərbaycana dəstək verirlər. Bu, çox önəmlidir".

Politoloq qeyd edir ki, forum iqtisadi baxımdan da Azərbaycana dividend gətirən tədbirdir: "Forumda qatılan dövlət rəhbərlərinin, baş nazirlərin təmsilçiliyinə diqqət yetirin: onlar əsasən enerji sahəsində Azərbaycanla əməkdaşlığa can atan ölkələrdir - Rumıniya, Bosniya və Herseqovina, Bolqarıstan, Albaniya, Əfqanıstan və sair. Bu ölkələr Forumda yüksək səviyyədə təmsil olunmuşdular, çünki Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdılar. Azərbaycan TAP layihəsini yekunlaşdırmaq üzrədir. Əsas alıcılarımız da elə Avropa-

dan gələn yüksək dövlət rəhbərlərinin ölkələridir. Bundan əlavə, biz onların bəzilərinin qaz təchizatı şəbəkələrini əldə etmək üzrəyik. Məsələn, Bolqarıstanla SOCAR arasında artıq razılaşma imzalanıb. SOCAR Gürcüstanda olduğu kimi, Bolqarıstanda da qazlaşdırma həyata keçirəcək. Bundan əlavə, Albaniya ilə də bu istiqamətdə danışıqlar aparılır. Digər tərəfdən, Azərbaycan bu ölkələrlə tranzit-nəqliyyat əlaqələrinin genişləndirilməsi sahəsində də əməkdaşlığa başlayıb. Bütün bunlar Qlobal Forum çərçivəsində aparılan danışıqlar, görüşlərdə müzakirə olunur, müvafiq razılaşmalara gətirir. Təsədüfi deyil ki, prezident İlham Əliyev gələnlərin əksəriyyəti ilə ayrılıqda da görüşlər keçirir. Əlbəttə, həmin dövlət rəhbərləri ayrı vaxtlarda da Azərbaycana gəlirlər, görüşlər keçirirlər. Lakin onların hamısının birlikdə toplanması və müzakirələrin aparılması görüşləri daha sanballı edir".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"

Müxalifət mitinq ideyasından daşınmaq istəmir

Tural Abbaslı: "Son 20 ilin ən böyük kütləvi aksiyasını keçirəcəyik"

Qarabağ Komitəsinin martın 16-da "Qarabağa azadlıq" şüarı ilə keçirməyi planlaşdırdığı mitinqə icazə verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsini məqsəduyğun hesab etməyib.

Son aylarda Azərbaycanda Milli Şuranın 19 yanvar mitinqi istisna olmaqla, Qarabağ Komitəsinin 5, Milli Şuranın 3 və Müsavat Partiyasının 2 mitinq müraciətinə icazə verilməyib.

Bu da ortaya yeni iddiaların çıxmasına səbəb olub. Belə ki, mitinqlərin keçirildiyi "Məhsul" stadionunun icazəli aksiyalar üçün qapadıldığı bildirilir.

Amma bununla belə aksiya keçirməsinə icazə verilməyən qurumlar bu ideyaların dan vaz keçmirlər. Mitinq müraciətləri ard-arda edilir. Artıq bu sıraya Azərbaycan Xalq Hərəkatı (AXH) da qoşulmaq üzrədir. AXH daxilində mitinq müzakirələri başlayıb.

Həm QK-nın, həm də AXH-nin təsisçilərindən olan AĞ Partiya başkanı Tural Abbaslı "Yeni Müsavat"a açıqla-

masında təmsil olunduqları qurumların hər ikisində bu yöndə gedən müzakirələrin sənədlərini söylədi: "Təəssüf olsun ki, son zamanlar istənilən mövzuda müraciət edilən kütləvi aksiyalara hakimiyyət razılıq vermir. Buna da hər dəfə çox absurd, bəzən gülünc və tam qanunsuz səbəblər göstərir. Qarabağ Komitəsi olaraq da bizim artıq səhv etməməyə 5-ci mitinq müraciətimizə neqativ cavab verilib. Son dəfə komitənin iclasında razılıq olmazsa, razılaşdırılmamış aksiyalara keçilməsi barədə müzakirələr aparıldı və bunun mümkünlüyü qeyd olundu. Bu barədə qərar vermə səlahiyyəti də İdarə Heyətinə aid edildi. Bu məsələ İdarə Heyətində müzakirə edilərkən son dövrlər regionumuzda baş verən hadisələr və daxil-



dəki açılım cəhdləri nəzərə alınaraq hələ belə bir radikal addımın atılması məqsəduyğun hesab edilmədi. Qərar verildi ki, bu dəfə də məhkəmə müraciət olunsun. Təbii ki, biz Qarabağ Komitəsi olaraq Qarabağ ətrafında yaranmış təhlükəli situasiyanı nəzərə alaraq mitinq keçirməkdə və xalqın iradəsini ortaya qoymağa israrlıdır. Odur ki, biz mitinqlə bağlı bir daha müraciət edəcəyik. Çox

böyük ehtimalla aprel ayının ilk on günlüyündə mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərəcəyik. Ümid edirəm ki, hakimiyyət artıq bu mənasız direnişdən əl çəkər və xalqın Qarabağ həssasiyyətini nümayiş etdirməsinə mane olmaz. Qarabağ ümummilli bir məsələdir, bu məsələyə hər kəs ümummilli maraqlardan baxmalı və belə yanaşmalıdır. Biz burada iqtidar-müxalifət

mübarizəsi aparmırıq, biz Qarabağ davası aparıyıq".

T.Abbaslı AXH daxilində 30 martda mitinq keçirmək üçün müzakirələrin getdiyini açıqladı: "AXH-də artıq bir müddətdir ki, razılaşdırılmış kütləvi aksiyalara başlanılması barədə diskussiyalar aparılır. Biz AĞ Partiya olaraq AXH-nin təsisçilərindən biri kimi artıq uzun müddətdir ki, bu barədə qərar verilməsinə çalışırıq. Ancaq hərəkatdakı bəzi dostlarımızın bununla bağlı tərəddüdləri var idi və hələ də qalmaqda davam edir. Əslində onların da arqumentləri haqlıdır. Belə ki, onlar qeyd edirlər ki, AXH yeni qurulub və hələ təşkilatlanma mərhələsindədir. Təklif olunur ki, biz hərəkat olaraq təşkilatlanmanı tam yekunlaşdıraraq və daha sonra mitinqlərə başlayaq. Ancaq biz düşünürük ki, AXH-nin yeni yaranmasına baxmayaraq xalq arasında kifayət qədər

populyardır və dəstəklənir. Elə bu dəstək və populyarlıq da bizə kifayət qədər kütləvi mitinqlər keçirməyimizə imkan verir. AXH-nin İdarə Heyətinin son 3 iclasında bu məsələ intensiv müzakirə olunub və demək olar ki, mitinq keçirilməsiylə bağlı ilkin razılıq əldə edilib. Çox güman ki, İdarə Heyətinin növbəti toplantısında AXH olaraq mart ayının 30-da "Məhsul" stadionunda mitinq keçirmək barədə BŞİH-nə rəsmi məktubla müraciət edəcək. Təbii ki, bu mənim ehtimalımdır, bütün qərarlar konsensusla və səs çoxluğu ilə verəcək. Əminəm ki, iqtidarı hərəkata "Məhsul" stadionunda mitinq keçirməyə şərait yaratsa, biz son 20 ilin ən böyük kütləvi aksiyasını keçirəcəyik. Əslində bu gün iqtidarın etdiyi açılım cəhdləri ilə kütləvi aksiyalara qadağaların tətbiq olunması üst-üstə düşür. Mən buradan hakimiyyətə də səslənirəm ki, son zamanlar mitinqlərə qoyulmuş qeyri rəsmi qadağanı aradan qaldırsın və demokratik islahatlar yolunda növbəti addım atmış olsun".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

Hüquq elmləri doktoru, professor İlham Rəhimovun son günlər Rusiya mediasında azərbaycanlılara yönəlik xəbərlərlə bağlı "Yeni Müsavat" qəzetinə müsahibəsi:

- İlham müəllim, bir neçə gündür Rusiya mediası Moskvada sizin də sahibi olduğunuz ticarət obyektlərində reydlər keçirilməsi haqqında informasiyalar yayır. Həmin xəbərlər Azərbaycan mediasında da yer alıb. Əslində nə baş verir?

- Öncə onu deyim ki, hədsiz xəbər tutan kimi, Moskva ilə əlaqə saxladım, məsələyə aydınlıq gətirildi. Hazırda orada hər hansı bir problem yoxdur. Bu, Moskva Daxili İşlər Baş İdarəsinin hər il miqrasiya ilə bağlı keçirdiyi reydi idi. Burada xüsusi səbəb axtarmağa gerek yoxdur. Yoxlamalar zamanı ticarət obyektlərinin işinə müdaxilə olunmadan orada çalışan əcnəbilərin sənədləri yoxlanıb və sənədləri qaydasında olmayan insanlarla bağlı tədbirlər həyata keçirilib. Yenə deyirəm, bu hər il baş verir. Məndə olan informasiyaya görə, Rusiyanın miqrasiya qanunlarını ən çox pozan cinillərdir. Onlar kütləvi şəkildə Rusiya bazarlarına gəlir, ölkədən deportasiya olunana qədər sənədsiz yaşayırlar. Rusiya isə qanunlarını sərtləşdirib, nəzarəti gücləndirib. Müşahidə elədim ki, kimse bu qanuni yoxlamaları ictimaiyyətə fərqli tərzdə çatdırmaq istəyir, ona görə də prosese müdaxilə etməyi lazım bildim.

- O zaman siz yayılan xəbərləri sifarişli sayırsınız?

- İstisna deyil. Rusiya mediasında ermənilər çoxdur. Ola bilər, bu kampaniyanı kimlərsə onların əli ilə təşkil edib.

- Söhbət erməni iş adamlarından gedir?

- Bu da istisna deyil. Rusiyanın, xüsusən Moskvanın iş dünyasında bir çox millətin nümayəndəsi, o sıradan ermənilər çalışır. Rəqabət güclüdür. Aydın görünür ki, kimlərsə bizi - yeni mənim, Qod Nisanovun və Zarah İliyevin ortağ olduğumuz "Kiyevskaya ploşad" şirkətlər qrupunu qaralamaq, Rusiya ictimaiyyətində bizim mənfətimizi formalaşdırmaq istəyirdi. Ancaq buna nail ola bilmədilər. Belə təsəvvür yaratmağa çalışırdılar ki, biz yoxlamalardan narahat olmuşuq. Heç bir əsası olmayan iddialardır. Obyektində yoxlamalardan o adamlar narahat olar ki, onlar qara pullarla işləyir. Nə mənim, nə də ortaqlarımın buna ehtiyacı yoxdur. Bizim şirkət Rusiyanın iş dünyasında söz sahibidir. İkincisi də mən hüquqşünasam. Heç zaman imkan vermərəm ki, sahibi olduğum qurumların hər hansında qanunsuz bir addım atılsın.

- Bu mənim üçün prinsiplə məsələdir. Kimlərsə daxili işlər orqanlarının qanuni reydiyi bizim fəaliyyətimizə bağlamağa cəhd eləyirdi, alınmadı. Görüyorsunuz kimi, bu gün (dünən -red.) Moskva Daxili İşlər Baş İdarəsi açıqlama yayaraq yazılanların doğru olmadığını bil-



"Rusiyadakı təxribatların arxasında ermənilər dayanıb bilər"

Professor İlham Rəhimov: "Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"



"Rusiyanın iş dünyasında bir çox millətin nümayəndəsi, o sıradan ermənilər çalışır. Rəqabət güclüdür. Aydın görünür ki, kimlərsə bizi - yeni mənim, Qod Nisanovun və Zarah İliyevin ortağ olduğumuz "Kiyevskaya ploşad" şirkətlər qrupunu qaralamaq, Rusiya ictimaiyyətində bizim mənfətimizi formalaşdırmaq istəyirdi"

dirdi, üstelik kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa, "KİV haqqında" Qanunu pozmağa çağırırdı. Məni təəccübləndirən başqa məsələdir... Rusiyadakı durumu anladım - yaxşı, bəs Azərbaycan mediası heç nəyi aydınlaşdırmamış, mahiyyətini öyrənməmiş bunları niyə tirajlayır? Belə çıxır, Azərbaycandakı bəzi saytlarla bizə qarşı düşmən münasibətdə olan media eyni mərkəzdən idarə olunur? Bu düşünülənməmiş hərəkətlərlə bizi istəməyən qüvvələrin dəyirmanına su tökənləri anlamaq mümkün deyil. Məgər Rusiya mediasının yaydığı xəbərləri dəqiqləşdirmək bu qədər çətindir? Bizim şirkətlər qrupu mediaya açıqdır - zəng etmə, xəbərləri dəqiqləşdirmək, bizim fikrimizi öyrənmək çətin deyil. Ancaq nədənsə bu

xəbərləri yayanlar söhbətin yalnız Azərbaycan əsilli iş adamlarından deyil, yüz minlərlə azərbaycanlıdan getdiyini unudurlar.

- Reydlər zamanı saxlanılanlar arasında azərbaycanlıları varmı?

- Ola bilər, amma məndə belə bir informasiya yoxdur. Bir neçə il bundan öncə azərbaycanlıların Rusiyada kütləvi şəkildə miqrasiya problemləri yaranırdı. Axır illərdə isə bu xüsusi kəskinliyi ilə seçilməyən məsələdir. Biz obyektlərimizdə çalışan insanlara miqrasiya məsələsi də daxil, bir sıra problemlərinin çözülməsi üçün hüquqi yardım göstəririk. Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır. Biz onların hamısının sənədlərini yoxlaya bilmərik. Bu bizim nə

hət-əyləncə mərkəzini açmışıq. Orada təkcə restoranların, kafələrin sayı 34-dür. Dünyanın bir çox xalqlarının mətbəxi orada təmsil olunur. Təbii, erməni mətbəxindən başqa... Çox gözəl bir istirahət məkanıdır. Həmin məkan əvvəl tramvay deposu olub. Moskva rəhbərliyinə tamamilə baxımsız yerin bizə verilməsini təklif etdik və oranı sözün əsl mənasında şəhərin ən dəbdəbəli istirahət məkanlarından birinə çevirdik. Obyektin ilkin arxitektura özəlliklərini də saxladım - qırmızı kərpicdən tikilən depo binasını restavrasiya etdik, çevrəsini modern inşaatın tələblərinə

hökumətin təklifindən imtina etdiyi üçün ölkə rəhbərliyi ilə münasibətləri pozulub. Bunu yazanların elementar məntiqinin olmasına şübhə edirəm. Dünyanın istənilən ölkəsində iş dünyası hökumətlə münasibətlərini sağlamlıq, canlı saxlamaq istəyir. Rusiya hökumətinin bizim də iştirak etdiyimiz, ciddi dəstək verdiyimiz böyük sosial proyektləri var və yaqın bundan sonra da olacaq.

- İddialardan biri də odur ki, "Kiyevskaya ploşad"ın problemləri siz öz payınızı ailə üzvlərinizin adına keçirəndən sonra başlayıb...

- Bu iddianın heç bir əsası yoxdur. Belə ki, mənə məxsus pay digər şəxsə keçməyib, yenə də mənim ailəmə məxsusdur və bu ailənin ağısaqqalı da mənəm.

- Sizin ortaqlarımızın adı Qərbin sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısında

"Rusiyadakı durumu anladım - yaxşı, bəs Azərbaycan mediası heç nəyi aydınlaşdırmamış, mahiyyətini öyrənməmiş bunları niyə tirajlayır? Belə çıxır, Azərbaycandakı bəzi saytlarla bizə qarşı düşmən münasibətdə olan media eyni mərkəzdən idarə olunur?"

marağımızda, nə də səlahiyyətimizdə deyil. Məndə olan xəbərlərə görə, reydlər zamanı əsasən çinlilərin miqrasiya qanunlarını pozduğu aşkarlanıb və onlar haqqında tədbir görülüb. Dediğim kimi, Azərbaycan mətbuatında kimlərsə bizi qanundan kənar fəaliyyətlərdə suçlamaq istəyirdi, amma alınmadı. Bu isə ona gətirib çıxardı ki, ailələrinin əsas gəlir qaynağı Rusiya olan minlərlə ailə bir neçə gün narahatlıq içərisində keçirdi. Bilirsiniz, belə xəbərlər nə mənə, nə də ortaqlarım Qod Nisanovla Zarah İliyevə zərər qədər də təsir etmir. Bu xəbərlərdən əziyyət çəkənlər orada çalışan insanlar, onların yaxınlarıdır. Rusiyada çalışan hər bir azərbaycanlı özündən başqa 5-6 nəfərin yaşayışını təmin edir. Rəsmi rəqəmlərə görə, hər il Rusiyadan Azərbaycana 2 milyard dollar pul gəlir. Həmin adamların hesabına. Dediğim kimi, qışda bizim yalnız ticarət obyektlərimizdə 47 min, yayda - işlər daha da sürətləndə 60 min insan çalışır.

- Hələ mən otellərdə, restoranlarda, digər obyektlərdə çalışanları demirəm. Onların Azərbaycanda maddi dəstək verdiyi insanların sayı yarım milyondan az deyil. Bu qədər insanı narahatlıqda saxlamaq, onları gereksiz yerə həyəcanlandırmaq nəyə xidmət edir? Əks arqument kimi bunu Rusiya mediasının yaydığı bildirirlər. Yaxşı, o zaman bizim haqqımızda yazılan digər xəbərləri niyə görmürsünüz? Cəmi 1 həftə öncə biz 4 hektar ərazini əhatə edən "Depo Lesnaya" istira-

ayın şəkildə yenidən qurduq. Açıqlaşdı Moskva meri Sobyenin gəldi, Qod Nisanovla bərabər obyektə açdı, xeyir, uğur dilədi, bir neçə telekanal açıqlaşdı reportajı gün boyu bütün xəbər buraxılışlarında yayımladı. Yaxşı, reydlər haqqında Rusiya mediasını kopyalayanlar o xəbərləri niyə "görmədi"? Mediada süni gərginlik yaradılması ancaq qeyri-professionalın işidir. Ona görə də heç kim narahat olmasın. Buradan Rusiyada çalışan azərbaycanlılara, onların Azərbaycanda yaşayan qohumlarına səsənirəm - arxaşın işinizi görün, qanun çərçivəsində işləyən heç kəsə Rusiyada hər hansı problem yaranmayacaq.

- Professor, niyə bu məsələdə əsas hədəf Qod Nisanov oldu?

- Bizim şirkətlər qrupunda ki iş bölgüsünə görə, Qod Nisanov şirkətin üzde olan simasıdır. Rəsmi qurumlarla təmaslar, ictimaiyyətə veriləcək açıqlamalar daxil, bir sıra təşkilat işləri birbaşa onun üzərindədir. Tikinti işləri ilə bağlı bütün prosedurlara Zarah İliyev rəhbərlik və nəzarət edir, mən ehtiyac yarananda prosese dərhal müdaxilə edir, problemləri yoluna qoyuram. Yeni iş bölgüsü səbəbi ilə Qod Nisanov ictimaiyyətin hər zaman diqqət mərkəzində olan şəxsdir. Görünür, onun yüksək səviyyədə belə bir məsələ mövcud deyil. Bu cəhdlər siyasi xarakter daşıyır. "Sputnik Azərbaycan" məsələsinə gəlincə, bu məsələdən xəbərdaram. Bugünşəhdə Mətin Yaşaroğlu ilə görüşməyək. Baş verənləri onun dilindən eşitmək istəyirəm. Yaqın bundan sonra məsələ mənim üçün daha da aydınlaşacaq.

□ **Ayğın MURADXANLI,**
"Yeni Müsavat"

Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın ilk fəallıqlarından sayılan Maksim Musayevin "Yeni Müsavat"ın ötən sayında gedən müsahibəsi rezonans doğurub. Həmin müsahibədə hakim partiyaaya tənqidi fikirlər də yer alıb.

Sitat: "YAP-ın daxilindəki problemlər görülən müsbət işlərə ciddi mane olur. Təsəvvür edin ki, mənə 18 ildir YAP-ın tədbirlərinə dəvət etmirlər. Bilirlər ki, sərt danışacam. YAP indi dövlət, xalq üçün çalışmayan bir quruma çevrilib. Kommunist Partiyasının 70 il ərzində Azərbaycanda üzvləri 400 mini keçməyib. Onun da 50 mini üzvlüyə namizəd idi. Bunlar deyirlər ki, 700 min üzvümüz var. Əgər bu qədərsinizsə, ölkədə ciddi problemlər varkən niyə səsini çıxırsınız? İşiniz gop etməkdir? Prezident nə üçün ərizələri özü yığmalıdır? O rayonlarda YAP sədrləri, müavinləri yoxdurmu? Hərəsinin altında 4-5 maşını var".

M.Musayevin quruclarından biri olduğu hakim partiya barədə dediklərinə münasibət aldıq.

YAP icra katibinin müavi-

ni, deputat Siyavuş Novruzov Partiyası ancaq rəhbərlik qarşısında hesabat verir. Başqada hesabat vermədiklərini

söylədi: "Yeni Azərbaycan Partiyası ancaq rəhbərlik qarşısında hesabat verir. Başqada hesabat vermədiklərini ehtiyac qalmır. YAP öz fəaliyyəti ilə məşğuldur, işini görür, sədri, ali strukturları və ictimaiyyət qarşısında da mütəmadi

YAP Maksim Musayevin

ittihamlarına cavab verdi

Siyavuş Novruzov: "Başqasına, o şəxsə nəse deməyə ehtiyac qalmır"



olaraq öz hesabatını verir. İndi kim razıdır, kim narazıdır, bu onların işidir. Biz partiya üzvünə aid olmayan məsələlərlə bağlı partiya rəhbərliyində təmsil olunmayan şəxslər qarşısında hesabat vermirik. Bizi ancaq xalq maraqlandırır. Hər kəsin özünün sərbəst fikri var. Partiyamızın 700 min üzvü barədə deyilənlərə gəlincə, qeyd edirəm ki, YAP-ın 730 min üzvü var".

□ Cavansir ABBASLI, "Yeni Müsavat"

Məşğulluq mərkəzində 3 milyon manata yaxın mənimləmə aşkarlanıb

Baş Prokurorluğa göndərilən işlər arasında iri məbləğləri əhatə edən yoxlamalar var

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Məlum olub ki, normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 7 milyon 27,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 milyon 95,3 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Xidmət 2018-ci il üçün tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə, 7 şəhər ərazi nümayəndəliyinə, 5 təhsil, 7 səhiyyə və 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 2 elmi tədqiqat institutuna, 1 protez-ortopedik bərpa və 1 uşaq bərpa mərkəzinə, 1 ali təhsil müəssisəsi, 2 səfirliyə, 1 neqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə və onun 3 rayon məşğulluq mərkəzinə, eyni zamanda, bir sıra şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirib.

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və ödənilməsi təmin olunub.

Hesabat dövründə 12 təş-

kilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4 milyon 550,5 min manatlıq hissəsinin mənimləməni şübhə yarandığı üçün müvafiq sənədlər Baş Prokurorluğa göndərilib. 26 təşkilat üzrə aşkar edilmiş əsassız ödənişlərin 473,1 min manat hissəsinə dair nəzarət tədbirlərinin nəticələri icraatın başlanması üçün prokurorluq orqanlarına göndərilib.

Eyni zamanda 2018-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 12 təşkilatda aparılmış yoxlamalar yekunlaşdırılaraq müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.


Ötən il aparılan nəzarət tədbirləri zamanı yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, o cümlədən xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin binalarının və digər sosial obyektlərin, habelə yolların təmiri və tikintisi üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə apar-

təmin edilmədiyi, uşaq bağçalarında uşaqların davamiyyətinin çox aşağı olmasına baxmayaraq əsassız olaraq artıq qrupların yaradıldığı, bəzi hallarda isə baxçaların binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda bağçaların fəaliyyətlərinin sənədləşdirildiyi, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.

Baş Prokurorluğun təqdimatı əsasında Maliyyə Nazirliyi ötən il "Azərbaycan İstilik Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti, Gədəbəy rayonu, Biləsuvar Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar və Neftçala rayon kənd təsərrüfatı idarələri, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Hospitalında yoxlamalar aparıb.

Xidmətin nəticələrini Baş Prokurorluğa göndərdiyi işlər arasında diqqətçəkən iri məbləğləri əhatə edən yoxlamalar var. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərinin Nəsimi rayon Məşğulluq Mərkəzində aşkar edilmiş artıq və əsassız ödənişin məbləği 2 milyon 857,04 min manat təşkil edib (2015-2018-ci illər üzrə). Eyni dövrdə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 370,73 manatlıq artıq və əsassız ödəniş aşkarlanıb ki, bunun da cəmi 7,43 min manatı bərpa olunub. Həmin vaxtda Ağstafa Mərkəzi rayon Xəstəxanasında 575,89 min manatlıq, keçmiş Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinə isə 310,45 min manatlıq artıq və əsassız ödəniş qeydə alınıb.

□ DÜNYA, "Yeni Müsavat"



Xalid KAZIMLI



Zamin Hacı
zaminhaci@gmail.com

Cəmi ayyarım sonra Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişinin 1 ili tamam olacaq. Ancaq bir ilin tamamı çatmamış Paşinyan ölkə daxilində sət ictimai qınaqlara tuş gəlməkdədir. Əsas narazılıq da sosial-iqtisadi xarakterli, o cümlədən iş yerləri ilə bağlıdır.

İndi az qala hər gün paytaxt İrəvanda bu qəbildən etiraz aksiyaları, narazı adamlarla hakimiyyətin güc strukturları nümayəndələrinin toqquşmaları baş verir. Məsələn, İrəvandaqı Opera və Balet Teatrı binasının yaxınlığında fəaliyyət göstərən kafenin sökülməsi şəhər sakinlərinin etirazına səbəb olub. Aksiyanın qarşısını almaq istəyən polisə nümayişçilər arasında insident yaşanıb. Etirazçılar arasında olan "Çiçəklənən Ermənistan" fraksiyasından millət vəkili Naira Zöhrabyanın da ayağı sınıb.

Dünən aksiyada nümayişçilərə güc tətbiq edən polisin aqibətinə aydınlıq getirilib. O, vəzifəsindən qovulub. Bu barədə Ermənistan polisi məlumat yayıb. Həmçinin, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Araşdırmalardan söz düşmüşkən, o da məlum olub ki, keçən il Ermənistanda dövlət məmurlarının yol verdikləri dələduzluq hallarına görə 189 material araşdırılıb ki, bu da 2017-ci ilə müqayisədə 23,6 dəfə çoxdur. Ermənistan KİV-i xəbər verir ki, bu haqda Baş Prokurorluğun 2018-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə illik hesabatında bildirilib. Rəsmi şəxslərlə bağlı cinayət işləri daha çox dələduzluq faktları üzrə qaldırılıb.

Ötən il Ermənistanda məmurlarının dələduzluğuna dair 145 cinayət işi başlanılıb. Bu da 2017-ci ilə müqayisədə 29 dəfə çoxdur. 2018-ci ildə xidməti vəzifəsindən sui-istifadə edərək dövlət əmlakının mənimsənilməsi üzrə 447 material hazırlanıb. 2017-ci ildə isə bu rəqəm 377 olub. Dövlət əmlakının mənimsənilməsi işi üzrə 487 cinayət işi araşdırılıb, 171 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu göstərici 2017-ci ilə müqayisədə 2 dəfə (!) çoxdur.

2017-ci ildə səlahiyyət həddinin aşma maddəsi üzrə 67 cinayət işi başlanılıb. Keçən il isə bu rəqəm 164 olub. Baş Prokurorluq bildirib ki, 2017-ci ilə müqayisədə korrupsiya üzrə cinayət işlərinin sayı 2018-ci ildə 3,6 dəfə artıb. Nəticədə dövlətə 9,4 milyon dollar ziyan vurulub. Hesabat ilində 17 polis, Dövlət Gəlir Komitəsinin 14, İstintaq Komitəsinin 10, Milli Təhlükəsizlik Xidməti və Ermənistan Silahlı Qüvvələrinin 4, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin 15, səhiyyə sahəsinin 14, təhsil sahəsinin 35, Sosial Təminat Nazirliyinin 56, yerli özünüidarəetmə orqanlarının 73, Müdafiə Nazirliyinin 131 əməkdaşı və s. cinayətə məsuliyyətinə

Paşinyanın başı dərddə: iş yerləri əvəzinə cinayət işləri, artan xarici borclar

"Cənnət nağılları" dövrü bitir, yeni hökumət də borclanmaya gedir - səbəb; işğalçı ölkə tezliklə qarışa bilər; erməni nəşrindən baş nazirə söyüş kimi irad: "Belə dəvəquşu mövqeyi ona yaxşı heç nə vəd eləmir..."

cəlb edilə bilər.

Beləcə, Ermənistanda yeni iş yerləri əvəzinə cinayət işləri artıb. Elə dövlət borcu da artmağa başlayıb. "Yeni Müsavat"ın məlumatına görə, bu haqda "Joxovurd" qəzeti yazıb.

"Ermənistanın xarici dövlət borcu yenidən böyüməyə başlayıb. Belə ki, 2019-cu il fevralın 28-ci olan məlumata əsasən, dövlət borcu 6 milyard 943 milyon dollar olub. İlin əvvəlinə isə bu rəqəm 6 milyard 922.9 milyon dollar idi. Başqa sözlə, iki aya borclar 20.7 milyon artıb", - deyərək qəzet təşvişlə qeyd edib.

Erməni nəşri öz etibarlı mənbəyinə istinadən daha sonra yazıb ki, göstərilən məbləğin böyük hissəsi hökumətin payına düşür və 6 milyard 393.6 milyon dollar təşkil edir, onun da 4 milyard 977.2 milyon dollar xarici borclardır. "Əlamətdardır ki, Nikol Paşinyan hökuməti əvvəllər dövlət borcunu azaltmaq siyasətinə köklənmişdi və yeni kredit vəsaitləri götürməkdən imtina edirdi. Ancaq indi hökumət yeni borca girmək zorunda qalıb. Sadəcə, əvvəlki hökumətlərdən fərqli olaraq, indiki hökumətin götürdüyü borc vəsaiti hələlik böyük deyil", - deyərək qəzet əlavə edib.

Qeyd edək ki, Ermənistanın 2019-cu il üçün dövlət büdcəsi

təxminən 3 milyard dollar nəzərdə tutulub (Azərbaycanınkı 22 milyard dollardır). Bu isə o anlama gəlir ki, işğalçı ölkə öz dövlət büdcəsindən iki dəfə böyük borclanma yükü altındadır. Borcun Nikol Paşinyan dönəmində də artması isə indiki hökumətin islahat proqramının iflas olacağına daha bir bariz xəbərcisi sayıla bilər. Çünki bu, ən azından ölkədə sərmayə mühitinin inqilabdan sonrakı dövrdə də yaxşılaşmadığını göstərir. Hətta xaricdəki zəngin erməni iş adamları N.Paşinyanın ısrarlı çağırışlarına, "korrupsiya və oliqarxiyanın məhv edildiyi" haqda zəmanətə rəğmən, işğalçı ölkəyə böyük investisiya yatırmağa həvəs göstərmirlər.

Az öncə mötəbər beynəlxalq maliyyə təşkilatları Paşinyan Ermənistanı üçün də ümidverici proqnoz verməmişdi - nə daxili iqtisadi artım, nə də maliyyə göstəriciləri və xarici sərmayələrlə bağlı. Əsas səbəb bəlli: Nikol Paşinyan dönəmində də Ermənistanın Rusiyanın siyasi-hərb və iqtisadi asılılığında qalması, onun orbitindən çıxmaq istəməməsi və həll edilməyən Dağlıq Qarabağ konfliktinin yaratdığı ağır blokada rejimi.

Beləliklə, Nikol Paşinyanın onu hakimiyyətə gətirən ac-yalvac xalqa verdiyi vədlər rəsmən fiasko mərhələsinə girir, "cənnət nağılları" başa çatır. Erməni KİV-lərindən birinin yazdığı kimi, bir azdan o, "Məh-

şər ayağı"na çəkiləcək. Başdan böyük, şirin vədlər verməyə nə var ki...

"Paşinyan və onun hökuməti ağır vəziyyətə düşüb. Onları indi tək-cə təhqir eləmərlər, həm də onlarla toqquşmalara girirlər - nəyi ki, cəmi yarım il öncə heç ağıla da gətirmək mümkün deyildi". "Yeni Müsavat"ın məlumatına görə, bu sözlər tirajlı erməni KİV-i olan armenianreport.com-un dünənki baş məqaləsindəndir.

"Nikol Paşinyan isə özünü elə aparır ki, sanki heç nə görmür və eşitmir. Belə dəvəquşu mövqeyi isə ona yaxşı heç nə vəd eləmir. Xalq Paşinyana böyük etimad mandatı verib, o ümidlə ki, gözləntiləri doğruldacaq, onu yaşayışını yaxşılaşdıracaq. Amma hələ ki, hökumətin əksər addımları cəmiyyətdə ağırlı reaksiyalar verir. Bir ara hökumətin iclasında Nikol Paşinyan jurnalistlərə bəyan eləmişdi ki, əgər ictimai dəstəyi itirsə, öz postundan gedəcək. "Nə qədər ki, ictimai dəstəyim var, onu ölkənin inkişafı üçün istifadə edəcəyəm" söyləmişdi. Ancaq cəmiyyəti qəzəbləndirməyə və onu öz dəstəyini çəkmək həddinə çatdırmağa dəyərmi?"

Erməni baş nazirin bu suala cavabı yaqın ki, çox gecikməyəcək.

□ "Yeni Müsavat"ın analitik xidməti

Azərbaycan Ordusunun 5 günlük genişmiqyaslı təlimləri başa çatdı. Təlimlər gözəndirildi kimi, ən çox işğalçı Ermənistanla təlaş yaradıb. Bu mövzuda danışan rusiyalı ekspert Yevgeni Mixaylov deyib ki, Azərbaycan, sadəcə, bir neçə gün ərzində öz ərazilərini hərbi yolla qaytarmağa qadirdir.

Politoloq Nəzakət Məmmədova "Yeni Müsavat"a bildirdi ki, Azərbaycan ordusu həqiqətən çox güclənib: "Bunu sübut edən çoxsaylı faktorlar mövcuddur. Eyni zamanda, Ali Baş Komandan daim əminliklə bunu çıxışlarında vurğulayır. Azərbaycan ordusunun güclü olması beynəlxalq hesabatlarda da əksini tapıb. Ermənistan bu məsələdən xüsusi təşviş hissi keçirir. Məsələn, Amerika Erməni Milli Assambleyası və başqa diaspora təşkilatları dəfələrlə ABŞ Konqresinə, Ağ Evə müraciət edərək regionda hərbi paritetin Azərbaycanın xeyrinə pozulduğu barədə həyəcan təbili çalınır və ABŞ-ı Ermənistanla silah satışına təşviq etməyə çağırırlar. Azərbaycan ordusunun şəxsi heyəti, silah arsenalı, büdcəsi Ermənistan ordusunun bu imkanlarından dəfələrlə böyükdür. 2019-cu il üçün 3 milyard 37 milyon manat müəyyən edilib ki, bu da kifayət qədər sanballı göstəricidir. 2019-cu ildə Ermənistanın hərbi büdcəsi 625 milyon dollardır. 2019-cu ildə "Global Firepower" Azərbaycan ordusunu hərbi qüdrətinə görə 137 ölkə arasında 64-cü yerə layiq görüb ki, bu da Cənubi Qafqaz ordularında ən güclü performansdır. Gürcüstan 85-ci, Ermənistan 96-cı yerdədir.

Azərbaycanın 30-dan çox ölkə ilə hərbi-texniki əməkdaşlıq barədə sazişi var ki, onların başında bildiyimiz kimi Rusiya, Türkiyə, İsrail, Çin gəlir. 2009-cu ilin dekabrında Azərbaycanla Türkiyə arasında hərbi yardım haqda müqavilə imzalanıb. Ümumiyyətlə, ölkələri-

"Azərbaycan Ermənistanı 3-5 günə buterbrod kimi sıxıb əzər"

Siyasi və hərbi ekspertlər iki ölkənin imkanlarını müqayisə etdilər



arasında 100-dən artıq hərbi əməkdaşlıq sazişi mövcuddur. Həmçinin İsrail, Belarus kimi ölkələr Ermənistan qarşısında hərbi qüdrətimizi artırmağa yardımçı olub. Məsələn, Ermənistan Rusiyadan "İsgəndər" kompleksləri aldıqdan sonra Azərbaycandan hava hücumundan müdafiə sahəsində bütün mövqeyə gəlmişdi. Lakin İsraildən "Lora", Belarusdan "Polonez" sistemləri almağımız balansız bizim xeyrimizə dəyişdi.

Nikolay Barduyqa İqor Korotçenko Ermənistan ordusunun postsovet məkanında güclü ordulardan biri olduğunu qeyd edirdilər. Lakin 2016-cı ilin aprelinde bu mif darmadağın

edildi".
 Ekspert vurğuladı ki, Ermənistan və Azərbaycan müharibə edərsə şübhəsiz Azərbaycanın qalib gəlmək şansları çoxdur: "Bir ölkənin hərbi qüdrətini onun əhalisinin sayı, ərazi, ordunun döyüş hazırlığı, xüsusilə mənəvi-psixoloji hazırlığı, maddi-texniki təchizatı və başqa amillər şərtləndirir. Azərbaycan bu sahədə üstün mövqedədir. İndiyədək bizi tərəddüd etməyə vadar edən Ermənistanın KTMT üzvü olaraq hərbi qarşıdurma yaranacağı təqdirdə onun təşkilatın yardımından yararlanması ehtimalı idi. Ermənistan öz suverenliyini Rusiyanın hərbi dəstəyinə qur-

ban verib. Lakin Paşinyanın hakimiyyətə gəlməsindən sonra KTMT ilə yaranmış ziddiyyətlər Ermənistanın vəziyyətini xeyli çətinləşdirir. Paşinyanın Brüsseləki bir neçə səfəri zamanı göstərdiyi cəhdlərinə baxmayaraq, NATO Ermənistanı potensial üzv kimi görmür. NATO-nun regionda favorit namizədi Gürcüstandır. Ermənistan da Rusiya bazasının olması, onun İranla həmsərhəd olması, Azərbaycanla münafişə, KTMT üzvlüyü NATO-nun Ermənistanı marağını azaldır. Digər tərəfdən, Azərbaycanı müharibə başlayarsa, Mingəçevir SES-lə təhdid edən Ermənistan unudur ki, onun daha çox zəif

fiə xəttindən yox, daha uzaq məsafədə düşmən hədəflərinin məhv edilməsindən gedir. Yəni bu, deməkdir ki, ordumuzun imkanları düşmən bölmələrini qoşunlarımızla üz-üzə döyüşə girmədən məhv edilə biləcək. Bundan başqa, Azərbaycan ordusunun Naxçıvandan bölmələri Ermənistanla daha ağır zərbə vurmaq imkanına malikdir. Ermənistan isə hazırkı iqtisadi və siyasi vəziyyəti ilə Azərbaycanla iki cəbhədə müharibə aparmaq imkanına malik deyil".

Ordunun texniki imkanlarına gəldikdə isə hərbi ekspert bildirdi ki, Azərbaycan ordusunun müasir hücum həyata keçirə biləcək, modernləşdirilmiş aviasiya parkı mövcuddur: "Ordumuzun quru qoşunları bütün şəraitlərdə yerüstü döyüş əməliyyatını həyata keçirə biləcək yeni texnika parkına, düşmən hədəflərini uzaq məsafədən məhv etmək imkanına malik taktiki raket və artilleriya sistemlərinə malikdir. Ordumuzun silahlanmasında düşmənün bütün növ zirehli texnikalarını uzaq məsafədən məhv edə biləcək TƏİR sistemləri ilə silahlanıb. Azərbaycan ordusunun arsenalında müasir döyüş aparaları olan tam yeni PUA-lar (Pilot-suz Uçuş Aparat) mövcuddur. Azərbaycanın hava hücumundan müdafiə sistemi isə dünyanın inkişaf etmiş ölkələrinin istehsalı olan texnologiyalarla təchiz olunaraq, hava məkanını təhlükəsizliyini təmin edir. Sadəcə, bu və ya digər amillər isə Ermənistanla ya yoxdur ya da 1980-ci illərin texnologiyalarıdır. Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistanın bu dəfə Azərbaycan üzərində döyüş meydanında uğur əldə etmək şansı sıfıra bərabərdir".

Etibar SEYİDAĞA,

"Qərb İrəvana Qarabağla bağlı unikal model təklif edib"

Politoloq: "Qarabağ klanı hakimiyyətə qayıtsa, danışıqlara birdəfəlik nöqtə qoyulacaq..."

Ermənistanla Nikol Paşinyanı hakimiyyətə gətirən inqilabın bir ili yaxınlaşır. Artıq işğalçı ölkədə inqilab eforiyası aradan qalxır və bu baş verdikcə, Nikol Paşinyan hakimiyyəti əvvəlki nüfuzunu itirir. Paşinyanın cinayətkar Qarabağ klanını iş başından xeyli təmizləməsindən o yana xalqı razı salan elə bir ciddi uğuru hələ ki, nəzərə çarpmır.

Beləliklə həm daxildən, həm xaricdən Paşinyan iqtidarına qarşı hücumlar çoxalır. Bəs Nikol Paşinyanın Ermənistanla dayaqlarının zəifləməsi və ya hakimiyyətdən gətməsi Azərbaycanla sərf edir, yoxsa əksinə?

Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat"a bildirdi ki, əli qanlı Qarabağ klanının hakimiyyətə qayıdığından, Paşinyanın Ermənistanla iqtidarda qalması və ölkə daxilində dayaqlarını qoruya bilməsi nisbətən məqbuldur: "Lakin belə görünür ki, Paşinyanın mövqeləri get-gedə zəifləyəcək. Ona qarşı hətta ciddi proses start götürə bilər. Bir il ərzində populist şüarlarla hakimiyyətə gələn Nikol Paşinyanın siyasi-iqtisadi islahatlar vədi demək olar ki, özünü doğrultmadı. Ermənistan əhalisi artıq inqilabın bir illiyində öz yaşayış şəraitin-

də dəyişiklik görmədi. Yalnız Paşinyanın ritorikaları və vədlərini dinləməklə keçindi. Hazırda Paşinyana qarşı xalqın narazı kütləsi formalaşır. Ermənistan əhalisi ona görə inqilaba qalxmışdı ki, öz yaşayış şəraiti yaxşılaşsın və ölkədə demokratik təsisatlar formalaşsın. Artıq bunun baş verməməsinin fərqindədilər. Çünki Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın inhisarındadır və müstəqil deyil. Paşinyan da müstəqil iqtisadi model qurmağı bacarmadı. Ona görə də hazırda Paşinyanın sosial dayaqları zəifləyir, bir neçə aydan sonra İrəvan küçələrində Paşinyan əleyhinə etiraz aksiyalarının şahidi ola bilərik. Paşinyan blokada şəraitində olan Ermənistanı necə inkişaf etdirə bilər ki? İlk növbədə Paşinyan işğalçılıq siyasətlərindən əl çəkməlidir. Türkiyə və Azərbaycanla əlaqələr bərpə



edildəndən sonra inqilabın Ermənistan cəmiyyəti üçün xeyri ola bilər. Lakin hələ də demək olar ki, Qarabağ klanın 20 il ərzində tətbiq etdiyi siyasət davam edir. Bunu Paşinyan dəyişməyəcək üçün əhali arasında reytingi aşağı düşəcək. Bu da sosial bazanın itirilməsi deməkdir. Bundan istifadə edən Serj Sərkisyan və onunun Respublika Partiyası Rusiyanın əli ilə siyasi dayaqlarını möhkəmlə-

lədib, Paşinyana revanşa qalxa bilər. Qarabağ klanı hakimiyyətə gələrsə Qarabağ danışıqları artıq sıfıra enə bilər. Azərbaycan üçün bu klanın yeni hakimiyyəti məqbul deyil".

Politoloq onu da qeyd etdi ki, Paşinyan hazırda sosial dayaqlarını zəiflətməklə, həmçinin siyasi proseslərdə ciddi yanlışlıqlara gedir: "Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq birliyin Qarabağ da-

nişqları ilə bağlı qəbul etdiyi formatın ziddinə gedir. Paşinyan Qarabağ danışıqlarında öz destruktiv şərtlərini irəli sürməklə, münafişənin alovlanmasını tətikləyir. Onun hazırkı mövqeyi danışıqların fiaskosuna gətirə bilər. Paşinyan ötən ilin payız aylarından başlayaraq münafişənin nizamlanması istiqamətində danışıqlar prosesində aktivlik göstərdi. Ermənistan daxilində ciddi təzyiqlər, Qarabağ klanının güclü olması onun geri addım atmasına gətirdi və demək olar ki, sələflərinin siyasətini həyata keçirməyə başladı. Hesab edirəm ki, Paşinyan Ermənistanın inkişafının qarşısını alan işğalçı davam etdirsə, ölkəsində analoji vəziyyət davam edəcək və ağır sınaqlar qarşısında qalacaq. Paşinyanın Qarabağ ritorikası, danışıqlarda separatçıları masaya gətirmək təklifləri birmənalı olaraq onun əvvəlki siyasətinə dəbən-dabana ziddir. İki ay bundan əvvəl tutduğu siyasəti həyata keçirərsə, Bolton planına uyğun olaraq ərazilər boşaldılsa, Paşinyanın iqtidarda qalması

Azərbaycanın maraqlarına cavab verə bilər. Rəsmi Bakının gözləntiləri də bu xüsusda idi. Ona görə də Paşinyana parlament seçkilərində şans verdi, daxili siyasi vəziyyəti öz xeyrinə dəyişdi. Məhz gözlənti var idi prqamatik olaraq Bolton planına uyğun olaraq Paşinyan addımlar atacaq. Paşinyan qətiyyət göstərər, Rusiyaya qarşı dirənsə, ABŞ-ın təlimatlarına uyğun hərəkət edərsə Ermənistan və region üçün də inkişaf nail ola bilər. Yoxsa hazırkı ritorikası davam etdirsə Ermənistanın inkişafına və Qarabağ münafişəsinin həllinə sədd çəkmiş olacaq. Təbii ki, bu da onun hakimiyyətinin sonunu gətirə bilər. Qərb Paşinyana unikal model təklif edib. Onu həyata keçirə bilməyə, Qarabağ klanı hakimiyyətə qayıda bilər. Paşinyan xalqın tərəfindən dəstəklənib, o imkanlarını genişləndirib, addımlar atmasa demək olar ki, Azərbaycanın yalnız bir yolu qalacaq, silah yolu ilə əraziləri geri qaytarmaq. Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşün gözlənilir. Bu görüşdən sonra Paşinyanın mövqeyi aydın olacaq. Azərbaycan buna uyğun olaraq addımlar atacaq".

Etibar SEYİDAĞA,
 "Yeni Müsavat"

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz yolla keçərək, orada Ermənistan və "dqr" "təhlükəsizlik şuralarının" birgə iclasını keçirən, bununla da ölkəsinin işğalçı olması ilə fəxr etdiyini dünyaya nümayiş etdirən Nikol Paşinyanın orada sülhdən dəm vurması gerçəkdən də ən böyük absurdlardan biridir. Heç onun sələfləri - Xocalı hərbi caniləri Serj Sərkisyan və Robert Kocəryan da belə qələti eləməmişdilər.



Bu azmış kimi, erməni baş nazir həmin iclasında çıxışı zamanı təkə Azərbaycan prezidenti İlham Əliyevlə yox, Azərbaycan xalqı ilə dialoqa hazır olduğunu bildirdi. Sitat: "Azərbaycan cəmiyyətinin sülhə hazırlanması təkə Azərbaycan hakimiyyətinin deyil, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə aparılmalıdır. Mən təkə Azərbaycan prezidenti ilə deyil, Azərbaycan xalqı ilə dialoq aparmağa hazırım. Ona görə ki, Ermənistan xalqı və "Dağlıq Qarabağ xalqı" kimi

yətinin deyil, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə aparılmalıdır. Mən təkə Azərbaycan prezidenti ilə deyil, Azərbaycan xalqı ilə dialoq aparmağa hazırım. Ona görə ki, Ermənistan xalqı və "Dağlıq Qarabağ xalqı" kimi



Amerikalı keçmiş vasitəçidən Bakıya dəstək - "Formatın dəyişdirilməsi..."

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı". Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədr Metyu Brayza deyib (Trend). O qeyd edib ki, həmsədrlərin son bəyanatında Ermənistanın baş naziri Nikol Paşinyanın vasitəçilik prosesi formatının dəyişdirilməsi barədə müraciəti qəbul edilməyib.

"Həmsədrlərin bəyanatı tərəfləri vicdanlı danışıqları ən yüksək siyasi səviyyədə daha çox davam etdirməyə, münaqişənin nizamlanması üçün mümkün çərçivə sazişinin "Əsas prinsipləri" qəbul etməyə çağırır. Minsk Qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı", - deyə o bildirib.

Brayzanın sözlərinə görə, son bəyanat həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərliklərinə çərçivə sazişinin müəyyən olunmasında kömək göstərdiyini nümayiş etdirir: "Minsk Qrupunun bu bəyanatında həmsədrlər prezident İlham Əliyev və Nikol Paşinyanın görüşünü alqışlayır. Ona görə də həmsədrlərin son bəyanatında qeyri-adi və ya yeni bir şey yoxdur".

Keçmiş həmsədr əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri həmsədrlərin "Əsas prinsiplərə" sadıq olmaq çağırışına əməl etsə, qarşılıqlı etimad münasibətlərini inkişaf etdirə, xüsusilə də öz vətəndaşlarını sülhə hazırlamaqda davam etsələr, danışıqlarda irəliləyiş daha çox nəzərə çarpacaq: "Amma hələlik iki ölkə rəhbərliyinin qarşılıqlı etimad səviyyəsini bərpa edib-ətməyəcəyi və bu irəliləyiş üçün vacib çətin siyasi kompromislərə gedib-gedə bilməyəcəkləri məlum deyil. Bunun üçün ABŞ, Fransa və Rusiya prezidentləri tərəfindən təşviq bu prosese yardım edə bilər".

Qarabağ



Qarabağ məsələsi ətrafında

təhlükəli gəlişmə

Müharibə riski sülh imkanlarını üstələyir; **politoloq:** "Ermənistan son addımları Azərbaycana hərbi seçimindən başqa bir yol saxlamır..."

(dırnaqlar bizimdir - "YM") Azərbaycan xalqının da sülhpərvər xalq olduğuna əminəm".

Nikol Paşinyanın belə həyasız davranışı yerli və xarici ekspert çevrələrində az qala, şok effekti yaradıb. Bu xüsusdə daha bir mövqeni təqdim edirik.

"Paşinyanın "Azərbaycan xalqı ilə dialoqa hazırım" həyasız müraciəti insanda istehzalı təbəssüm doğurur". "Yeni Müsavat" axar.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, siyasətçi siyasətçi ilə dialoq aparmalı, siyasətçilərin danışıqlarından sonra isə yaranan xoş atmosferdən istifadə edərək xalqların nümayəndələri bir-biri ilə dialoqa girməlidir.

"Buna bəzən sivilizasiyalararası və yaxud "xalq diplomatiyasının hərəkatə gətirilməsi ilə dialoq" deyirlər. Paşinyandan soruşmaq lazımdır ki, həm Azərbaycan prezidenti, həm də Azərbaycan xalqı ilə aparacağı danışıqların formatı necə olacaq? Maraqlıdır, Paşinyan Azərbaycan xalqına hansı arqumentlərlə müraciət edəcək?! Etnik təmizləməyə, soyqırımlara məruz qalmış Azərbaycan xalqı Paşinyanla müharibəyə hazırdır, nəinki dialoqa", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan xalqı yalnız o zaman Paşinyanla dialoqa girər ki, o, erməni ordusunu işğal altında olan Azərbaycan torpaqlarından çəkib çıxarar, sülhpərvər mövqə tutar, istilacı siyasətdən əl çəkər: "Ancaq Paşinyanın bunları etməyəcəyi məlumdur. Hətta o öz addımları ilə danışıqlar prosesini təhlükəyə atır. Hazırda danışıqlar prosesinin konseptual istiqamətini ATƏT-in Minsk Qrupu həmsədrləri də müəyyənləşdirə bilmir".

Politoloq vurğulayıb ki, Paşinyanın bu bəyanatında Azərbaycan xalqını ələ salmaq, oyunla oynamaq elementləri var: "Belə görünür ki, Paşinyan artıq bütün ciddiyətini itirib. İki ölkə arasında baş verən müharibə və onun doğurduğu ağır nəticələrə də o, tam ciddiyətlə yanaşa bilmir və danışıqlar prosesini gözdən salan addımlar atmaqda davam edir. Ola bilsin, o, kimlərsə təlqini ilə Azərbaycan tərəfə istehzalı münasibət nümayiş etdirməyə başlayıb. Ermənistan tərəfinin bu addımları istiqamətində Azərbaycana hərbi seçimindən başqa bir yol qalmır. Azərbaycan bu cür yekəbaşılığın, özünü tanımaqlığın cavabını vermək üçün ən azından 2016-cı ilin aprel döyüşlərinə bərabər, hətta ondan da geniş miqyaslı

hərbi əməliyyatlara başlamalıdır. Bu gün buna ciddi ehtiyac duyulur. Çünki 2016-cı il aprel döyüşlərindən sonra nəinki Ermənistan və onun qəyümləri, eyni zamanda beynəlxalq təşkilatlar da dərhal hərəkatə keçdi və sülhyaratma prosesinə dinamizm verməyə çalışdı".

Politoloqa görə, Azərbaycan əxirədək hərbi yolla hərəkat edib torpaqlarını azad etməli, ya da Paşinyana bölgədə baş verən reallıqları dərk etməsi üçün dərs verməlidir. "Əgər ikinci variant təsir etməsə, ölkəmiz Ermənistanla münasibətlərində müharibə xəttini birdəfəlik seçməlidir", - deyə o əlavə edib.

Danışıqların formatını həm də işğalçı tərəfin xeyrinə dəyişməyə çalışan erməni baş nazirin cavabını rəsmi Bakı artıq verib. Azərbaycan dövləti də, ATƏT, Avropa Birliyi və Minsk Qrupu həmsədrləri də eyni mövqə sərgiləyərək, bəyan edib ki, format dəyişikliyi qəbul edilməzdir.

Bakıda keçirilən VII Qlobal Bakı Forumunda isə prezident İlham Əliyev İrevana daha sərt ismarışlar göndərdi. Format dəyişikliyinə, status-kvonun qəbul edilməz olduğunu bəyan elədi, Ermənistanı danışıq xəttinə danışıqlara deyil, nəticəyönümlü, torpaqların işğaldan

azad olunmasına gətirəcək real danışıqlara çağırır, bir daha Dağlıq Qarabağ münaqişəsinin yeganə ədalətli həll yolunu göstərdi: konflikt beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə təminmiş sərhədləri və ərazi bütövlüyü çərçivəsində nizamlana bilər.

Bakıdan verilən belə aydın ismarışların başqa bir anlamı odur ki, həmin prinsiplərdən kənarda sülh anlaşması mümkün olmayacaq və müharibə qaçılmazdır. Odur ki, Nikol Paşinyan və komandası Qarabağa dair sərəsəm, ekzotik bəyanatlar verməkdənsə, reallığı dərk edib konstruktiv mövqeyə nə qədər tez köklənsə, bir o qədər elə erməni xalqının özü üçün yaxşı olar. Çünki budəfəki müharibədən Ermənistan adlı kasıb, iqtisadi-sosial böhran yaşayan dövlət, sadəcə, çıxmaya bilər.

Paşinyan gerek öz xalqına verdiyi vədləri də unutmasın - hansıları ki, cəmi ay yarım sonra - "məxməri inqilab"ın il-dönümündə bütün ciddiliyi ilə kütlə ona xatırlatmağa başlayacaq. Əgər o, unuttandırsa, yada sala bilərik: inqilabçı baş nazir ermənilərə yaxşı güzəran, iqtisadi sıçrayış, ölkədən kütləvi köçü dayandırmaq, çoxlu iş yerləri vəd edib.

Sadalanın istiqamətlərdə isə hələ ki heç bir mühüm dönüş, irəliləyiş qeyd alınmayıb. Əksinə, bir çox sahələrdə geriləmə və böhran davam edir. Emiqrasiya da öz yerində. Bunun tək səbəbi Paşinyan və komandasının səbəbi qoyub nəticələrlə mübarizə aparmasıdır. Səbəb isə məlum - həll olunmamış Dağlıq Qarabağ ixtilafı və ondan dolayı, davam edən ağır blokada rejimi və sərhədlərin, kommunikasiyaların bağlı qalması. Seçim Paşinyanın və komandasının...

Paytaxtın "Sovetski" adlanan məhəlləsində bir nəsil kompensasiya tələsinə salınıb. Bu işdə onları vərəsələrdən biri "işıdırib" desək, yanlışdır.

İndi Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 14 ünvanının sakinləri və vərəsələri üzleşdikləri cəncəldən qurtula bilmirlər.

İşin leytmotivi belədir ki, həmin vərəsə əvvəlcə ərazini sakinlərdən xəbərsiz bir şirkətə satıb, sonra firmanın məhəllədəki evləri söküb tikinti aparmadığını görüb, bu dəfə ərazini başqa bir fiziki şəxsə - öz dostuna satıb.

Əvəzində varlanıb, camaat pis vəziyyətdə qalıb. Məsələdən xəbər tutan şirkət isə indi ərazini alan fiziki şəxsi məhkəməyə verməyə hazırlaşır.

Nəticədə vərəsələr "Sovetski"də köhnə, dansqal evlərdə yaşamağa məhkum olublar. Həqiqətən də bu mülklərin sökülməsinə, sahiblərinin daha işıqlı mənzillərə köçməsinə ehtiyac var...

Amma mərhum Musa Aydemirovun nəvə-nəticələri ondan qalan halal mirasdan az qala məhrum olurlar. Sakinlər prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya üz tutaraq köməklik istəyirlər.

Sitat: "Bu ünvan babamız Aydemirov Musa Aydemir oğlunun mülkü olub. Babamızın 1 qızı, 5 oğlu olub. Babamız nənəmiz Ümsəlmə Aydemirova ilə bu ünvanda yaşayıblar, burda da vəfat ediblər.

Yeni, sözümlərin canı odur ki, Bəşir Səfəroğlu küçəsi 14 ünvanında mülk o kişininindir, biz də vərəsələriyik. Onun adına 5.300 kvadratmetrik torpaq və tikili evlər olub.



Bizə məlum olmayan səbəbdən torpaq sahəsi və evlərin 3.285 kvadratmetr sahəsi satılıb, hazırda biz vərəsələrə 456 kvadratmetr qalıb.

Təəvvür edin ki, həyətdə 10 ailə yaşayır və sabah söküntü aparılırsa, cəmi 456 kvadratlıq yer bu ailələr arasında bölünəcək, qəpik-quruş veriləcək, küçələrdə qalacaq. Halbuki babamızın mülkünün ərazisi dediyimiz kimi, 5.300 kvadratmetrdir. Bu işi başımıza açan adam isə öz qohumumuz, 1982-ci il təvəllüdü Aydemirov Abbas Əliabbas oğludur.

Abbasla bir şirkət bizdən xəbərsiz öz aralarında 320 000 manat məbləğində müqavilə bağlayıblar. Sonra Abbas Aydemirov şirkətdən 200 min manat

"Sovetski"də 10 ailəni bir vərəsə necə tələyə salıb - müdhiş saxtakarlıq

Sakinlərin xəbəri olmadan vərəsə 5.300 kvadratmetrik ərazini iki dəfə satıb, qohumlarına cəmi 456 kv.m yer qalıb, iş məhkəmələrdə...



və 2 avtomobil alıb", - deyə sakinlər müraciətində qeyd edirlər.

Onların sözlərinə görə, A.Aydemirova bu işdə dostu, özünü məmur sayan və vərəsələrin tanımadığı şəxs - Anar Dadaşov Sultan oğlu dəstək olub. Daha doğrusu, Abbas görüb ki, şirkət söküntü aparmır, xeyli müddət sonra yeri dostuna satıb.

"Bu adamlar birləşərək babamızın mülkünü satıblar. Ərazinin 3/2 hissəsini Anar Dadaşova satıb. Şirkət isə o vaxtdan bəri ortada yoxdur. Nə evləri söküblər, nə tikinti aparıblar. Və açığa şəkildə hüquqlarımız tapdanıb.

2016-cı ildən məhkəmələrdəyik. Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehraliyev vərəsələrin haqqını pozaraq, ikitərəfli qərar qəbul edib. Anar Dadaşov məhkəmədə babamızın mülkünü həbs qoyulduğu halda hakim Sərdar Mehraliyevlə birləşərək həbs qərarını ləğv etdiriblər, Abbas Aydemirovla notarial qaydada alqı-satqı ediblər.

Dövlət başçısının göstərişi var ki, "Sovetski"də köhnə tikililər sökülün. Bizim ətrafımızdakı əksər ərazilərdə mülklər sökülüb, təkə bizim ünvan qalıb. Tez-tez suyumuzu, işiğimizi, qa-

zımızı kəsirlər ki, ərazi sökülür. Bu ünvanda 2 əsrin evləri var. Amma heç bir söküntü yoxdur. Söküntü zonası olduğu üçün ev-

lərimizi gəmiricilər, bit-birə basıb, uşaqlar həyətdə çıxa bilmirlər.

Biz vərəsələr dəfələrlə firmanın qəbulunda olmuşuq. Deyiblər ki, sizi köçürməyə imkanımız yoxdur. İndi şirkət özü də Anar Dadaşovu məhkəməyə verəcək. Bizə deyirik ki, firmanın imkanı yoxdursa, o halda Bakı Şəhər İcra Hakimiyyətindən aldıkları sərəncamı başqasına təhvil versinlər. Prezident dəfələrlə deyib ki, məmurlar insanları incitməməlidir. Lakin özünü məmur sayan Anar Dadaşovla qohumumuz birləşərək bizim haqqımızı pozurlar. Xahiş edirik ki, köməklik göstərsiniz.

Hazırda ölkəmizdə çoxlu problemlər həll edilir, prezident vətəndaşlarla görüşür, insanların şikayətlərinə baxılır, məktublarına, müraciətlərinə reaksiya verilir. Biz "Sovetski" sakinləri də qarşılaşdığımız bu problemin həllini istəyirik".

Sakinlər bildirirlər ki, onların xəbəri olmadan alqı-satqı edən qohumları A.Aydemirovun bu addımı atması tam qanunsuzluqdur: "Ona vərəsələr tərəfindən alqı-satqı aparması üçün heç bir notarial qaydada sənəd verilməyib. Biz üzleşdiyimiz qanunsuzluq və haqsızlıq ucbatından, əgər söküntü başlasa, 10 ailə 456 kvadratlıq yerin kompensasiyasını almağa məcbur olacaq. Bu pulla 10 ailə hara yerləşə bilər? Biz məhkəmələrdən və ölkə rəhbərliyindən kömək gözləyirik, məsələ araşdırılsın".

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Emil SALAMOĞLU,
"Yeni Müsavat"
Fotolar müəllifindir

"Kənd toyuğu adı ilə təqdim olunan toyuqlar kimyəvi maddə vurulmaqla saraldılar" - AQTA

"İstehlakçılar ticarət şəbəkələrinin əksəriyyətində kampaniya çərçivəsində təqdim olunan məhsullara daha çox rast gəlirlər. Müştərilər həmin məhsulların qiymətinə aldanaraq alırlar. Amma keyfiyyətinə diqqət etmirlər. Bu cür kampaniyalarda təqdim olunan qida məhsullarının əksəriyyəti istehlaka yararlı deyil və istifadə müddəti bitmiş olur".

ONA-nın məlumatına görə, bu sözləri "Ticarət şəbəkələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanmış uyğunsuzluqlar və onların həlli yolları" mövzusunda Sumqayıtda



sahibkarlarla keçirilən görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin sədri Zaur Kərimov deyib. Z.Kərimov bildirib ki, kampaniya çərçivəsində təqdim olunan

əsasən yağ məhsullarının keyfiyyət göstəricilərinin aşağı olduğu və bəzən də istehlak müddətinin bitdiyi aşkar olunub. Bölmə rəisi ticarət şəbəkəsi sahiblərinin istehlakçılardan aldıkları məhsullarla bağlı bir sıra məqamlara diqqət etməli olduğunu vurğulayıb. O, daha çox problemlərə et məhsullarında rast gəldiyini deyib: "Ticarət şəbəkələrinin sahibləri aldıkları məhsulları diqqətlə nəzərdən keçirməlidirlər. Xüsusən də et məhsullarını. Bəzən et məhsullarının üzərinə konservləşmə üçün möhürlər vurulur. Bu et məhsulları istehlak üçün nəzərdə tutulmayıb".

Z.Kərimov yoxlamalar zamanı daha dəhşətli faktların müəyyən olunduğunu diqqətə çatdırıb: "Ticarət obyektlərində kənd toyuğu adı altında məhsullar satılır. Apardığımız araşdırmalar göstərir ki, bu məhsulların çox hissəsi heç də kənd toyuqları deyil. Həmin toyuqlara ayaq-qabı boyasının tərkibində olan kimyəvi maddələrdən biri vurularaq saraldılıb. Monitorinq za-

manı belə bir müəssisə aşkarlanaraq fəaliyyəti dayandırılıb. Həmin müəssisə barəsində aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar da atılıb".

Görüşdə AQTA-nın Sumqayıt regional bölməsinin rəis müavini Şəhla Yusifzadə ticarət şə-

bəkələrində mövcud olan problemlərin həlli yolları, Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Namiq Zeynalov isə institutun fəaliyyət istiqamətlərindən söhbət açıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sumqayıtda toya gedən avtomobil qəzaya düşüb, 2 qardaş öldü

Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Sumqayıtda baş verən yol qəzasında ölənlər və yaralananların adları məlum olub.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 2003-cü il təvəllüdü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu öldülər. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdərhan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralıları Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobilə toya gəlmişdi.